



Zeynab İSGƏNDƏROVA

* * *

Mən şışirtmələrə qarşıyam.
Məcnunun eşqini şışirdilər,
Leylinin dərdini
İndi məcnunlar qollarını şışirdir,
Leylilər dodaqlarını

Mən şışirtmədən yazacam
Sən gedəndən sonra
çox şey dəyişmədi həyatımda
Yalan nə deyim?
Deyim düşdüm səssiz çöllərə,
Deyim mahnılar bəstələdim sənə
Yox, yox vallah, inan mənə
Əlimdə qəhvə fincanlarıyla,
dayanmadım yağış yağan
pəncərələrin qarşısında
Mən isti qəhvəmi,
bir də sənə olan şirin xatirələrimi
götürüb çəkildim bir kənara
Şeir yazıb, qəhvə içirəm bu gecə.

Keçmişə səfər

Qalmışam yenə tək otağımda,
Əslində təkliyi sevirəm bir az.
Bu gün evdə təkəm deyə sevindim,
Musiqinin səsinə qaldırdım bir az.
Sonra bir film açdım izləmək üçün
Aclıq hiss elədim bir az
Mətbəxə keçib
buterbrod hazırladım özümə.
Bunları şüurlu şəkildə etsəm də - hər şey-
dən bir az, bir az
Ağlımın bir kənarında daim sən var idin.
Sonra sms gəldi səndən.
Hə, deməli gedirsən?
Sən də tərək edirsən məni,
Yerinə qoyursan qəmi, kədəri.
Eləcə donub qaldım bir az
Dışlənmiş buterbrodu kənara qoydum
Filmi bağlayıb, yerinə
gedişinin səssizliyini əlavə etdim.
Bilmirəm neçə saat idi,
gözümü zilləyib tavandan asılan
hörümçəyə baxıram.
Uzaqbaşı 2-3
Fikirləşmək istədim
bir az səni, məni, bizi.
Səndən başladım, özümə keçdim,
bizə çatanda bir də gördüm ki,
"Biz" deyə bir şey yox imiş sən demə,
Tez yerimdən qalxıb, kağızlara baxdım
Mənim yazdığım "biz"lər boş imiş
sən demə
İndi düşünürəm,
vecimə deyil,
olmayan bir boşluq üçün üzülməyə dəy-
məz heç.
İnan mənə, nə sənin gedişin,
nə o buterbrodun qurumuş çörəyi,
nə o filmin sonu,
nə də başımın üstündə uçan

milçəyin vızıltısı
vecimə deyil.
Bu kağızın üstünə damlayan
da gözyaşım deyil.
Yəqin yağış yağır...

Kiməm mən

Sabahdı, erkəndi, sübhü;
Yataqdan qalxıram, yenə
Yorğun, əzik, əynim nazik
ayaqlarım üşüyübdü...

Güzgünün önünə keçib
Qəhərdən mən boğuluram,
Ruhumda irin var, qan var
Mən ruhumu soyunuram.

Cismim durub lüt önümdə,
Gülümseyir Həvva kimi.
Suallar üstümə yağır
Vaxtsız gələn leysan kimi.
Suallar beynimi dəlib
Qanıma sovurur sanki.
Qulağımda çığırtı var
Cavab ver "kiməm mən,
kim?!"

Mən körpüyəm, uzanıram
Bu yollardan, o yollara.
Günahlarım imkan vermir
Oddan qaçım, çatım suya,
Elə bildiz mən Siratam?
Əşi, inanmayın buna
Bakıda tikilmişəm mən
Tıxaclardan qurtulmağa.

Deyəsən körpü deyiləm
Qurumuş bir ağacam mən
Kökümdən kəsdilər məni.

Yarpaqlarım tərək elədi,
Çarmıx elədilər məni.
İsanı üstümə çəkib
Qatil elədilər məni.

Deyəsən ağac deyiləm,
Bəlkə də bir kitabam mən.
Müqəddəs elan edilən
Çoxu tərəfdən sevilən
Mənim də vardı sirlərim
Yandırılıb səhifələrim
Xəbəriniz yoxdu bundan?
Bəs mən idim kitabınız
Tanrı tərəfdən qorunan?
Soruşmusuz bunu ondan?
Qardaşlarım da var mənim.
Eşitdim dəyişiliblər
Çoxdan görmürəm üzlərin
Onlar da Tanrıdan gəlib
Əslində biz çox təmizlik
Bizi insanlar kirlədid.

Bəlkə də bir qurtum suyam,
Somalidə tapılmayan
Aclıqdan ölən uşağın
Gözünən axıb, durulan
İstəyəndə göyə qalxıb
Lap buludlara toxunan,
İstyəndə aysberq olub
Gəmiyə dəyib, boğulan,
Qəzəblənib dağ parçasın
Yerindən dartıb, qoparan
Sonra da vicdana gəlib
Əkin yerlərin suvaran
Bəlkə aylı bir gecəyəm?
Aydınlığa hamiləyəm.
Səhər günəş doğulacaq,
Mənim qatilim olacaq.

Bəlkə mən bir balınayam?
Okeanın dibindən bezən.
Özünü sahilə çırpıb
İntihara cəhd göstərən.
Mənim ruhum balınadı,
Bu şəhərə yerləşmir o.
Bezibdi dərısqallıqdan
İntihara sahil tapmır o

Bəlkə də bir ovucam mən?
Kimsə mənə möhtac qalıb.
Deyir ki, tut əllərimdən,
Ruhum dünyada tək qalıb.

Bəlkə bir qab şərabam mən?
Qədəhdə sakitcə duran.
Sənin cisminə girdimmi
Orda tüğyanlar qoparan.

Düşünürəm mən bunları,
Görən əsl cismim hanı?
Boş qalıbdı mənim cismim
Axı kimdi? Nəyin nəsi?
Zəmanə şəhadətnaməsi.

Sevmə məni

Haqlısan, sevmə məni,
Dodaqları boyalı olan qadını sev.
Dodaqları şeir qoxuyan qadını yox,
Ayaqları gözəl olan qadını sev.
Ayaqları sənə gələn qadını yox,
Bəlkə mən də olsam sevmərəm məni -
Sınəsindən şəhvət doğan qadını sev.
Sınəsində ürək olan qadını yox,
Makiyajlı, rəngli gözlü qadını sev.
Gözləri ilə tək-cə səni görəni yox,
Məni sevməməyə haqqın var mən-cə -
Gecələrin sənə bölən qadını sev.
Yuxularda səni görən qadını yox,
Bəlkə sən də düz edirsən?
Səni heç tanımayan qadını sev.
Mənim kimi hər şeyini biləni yox
Amma onda ehtiyatda ol gərək
Tanıdıqca çıxar gedər o səni.
Elə bildin mənim kimi başqası
Hər nazına dözüb sevvəcək səni?

Sonuncu şeir

Ehmalca qollarının arasına al məni,
Uzat soyuq mərmərin üzərinə.
Narahat olma,
Dirilmərəm,
Qorxutmaram səni.
Saçlarıma sığal çəkmə,
Öyrəşməyib buna
Nəvaziş istəmirəm səndən.
Qoy, sakitcə çıxım gedim,
Gözlərimi bağla.
Yanağımı sığalla,
Boğazıma toxunma.
Orda qəhər yığılıbdı,
Ora dərin bir dəryadı.
Orda dərdlər boğulubdu,
Əllərimə toxunma.
Nə kiminsə qanına bulaşıblar,
nə də ahına.
Onsuz da təmizdilər vicdanım kimi
Buraxma heç kimi içəri
Qoyma töksünlər üstümə göz yaşlarını
özün ağ kəfənə bürü məni.
Qoyma salsınlar hay-həşir,
İşinlə məşğul ol, mürdəşir.